



AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ RƏYASƏT HEYƏTİ

QƏRAR

№ 7/4

Bakı şəhəri

20 aprel 2016-cı il

AMEA-nın İctimai Elmlər Bölməsinin strukturunda
bəzi dəyişikliklər edilməsi haqqında

Azərbaycanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafına yönəlmiş dövlət siyasətinin mühüm istiqamətlərindən birini demokratik dəyərlərə əsaslanan hüquq sisteminin formalaşdırılması təşkil edir. Məhz bunun nəticəsidir ki, vətəndaş cəmiyyətinin formalaşdırılması, insan hüquq və əsas azadlıqlarının təmin olunması, demokratik və vətəndaş cəmiyyəti təsisatlarının inkişafı, qanunun aliliyi, asayişin təmini yolu ilə dövlətin funksiyalarının yerinə yetirilməsinin gücləndirilməsi Azərbaycanın mühüm milli maraqlarını təşkil edir.

Respublikamızda hüquq sisteminin təkmilləşməsi, hüquqi dövlət quruculuğu konsepsiyasının işlənilib hazırlanması və həyata keçirilməsi hüquq sahəsində elmi araşdırmaların müasir tələblər səviyyəsində təşkilindən bilavasitə asılıdır. Hazırda AMEA-da hüquq sahəsində elmi araşdırmalar, əsasən, AMEA-nın İctimai Elmlər Bölməsinə daxil olan Fəlsəfə və Hüquq və İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutlarında mərkəzləşmişdir. Müşahidələr göstərir ki, Fəlsəfə və Hüquq İnstitutu ilə İnsan hüquqları üzrə Elmi-Tədqiqat İnstitutlarında aparılan hüquqi tədqiqatlar vahid bir elmi istiqamətin problemlərini (Azərbaycan cəmiyyətində demokratik proseslərin inkişafı kontekstində vətəndaş hüquqları fəlsəfəsi məsələləri, cinayət və cinayət prosesual qanunvericiliyinin təkmilləşdirilməsi problemləri, modernləşmə dövründə dövlət və hüquq problemləri və s.) əhatə edir və bu, bir sıra hallarda araşdırmaların pərakəndəliyinə, elmi koordinasiyanın lazımi səviyyədə həyata keçirilə bilməməsinə, kadr potensialının qeyri-effektiv istifadəsinə səbəb olur. Bundan əlavə, hər iki qurumda aparılan elmi tədqiqatların və qarşıya qoyulan elmi problemlərin eyniliyi elmə ayrılan vəsaitin səmərəsiz istifadəsinə də zəmin yaradır.

AMEA-da hüquq sahəsində elmi tədqiqatların müasir tələblər səviyyəsində təşkili və hüquqi araşdırmaların dövlət idarəçiliyində daha səmərəli iştirakının təmin edilməsi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti **QƏRARA ALIR:**

1. AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun hüquq elmləri üzrə struktur bölmələri və müvafiq ştat vahidlərinin ləğv edilməsi məqsədəuyğun hesab edilsin.
2. AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun adı dəyişdirilərək AMEA-nın Fəlsəfə İnstitutu adlandırılınsın.
3. AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun ləğv edilmiş hüquq elmləri üzrə struktur bölmələri və müvafiq ştat vahidlərinin AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun tərkibinə verilməsi məqsədəuyğun hesab edilsin.
4. AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun adı dəyişdirilərək AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu adlandırılınsın.
5. AMEA-nın Nizamnaməsinə müvafiq olaraq bu Qərarın 1-4-cü bəndlərinin icrası məqsədi ilə AMEA-nın Ümumi yığıncağı qarşısında vəsatət qaldırılması məqsədemüvafiq hesab edilsin.
6. Qərarın icrasına nəzarət AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə həvalə edilsin.

AMEA-nın prezidenti

akademik Akif Əlizadə

AMEA-nın akademik-katibi

akademik Rasim Əliyev

